

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Ad: Rəsmiyə

Soyad: Quliyeva

Ata adı: Xəlil

Təvvəllüd: 06.10.1980

İş telefonu: (022) 256 91 00

Mob: (055) 838 39 94

E-mail: quliyevax@mail.ru

Fakultə: Torpaqşünaslıq və aqrokimya

Kafedra: Torpaqşünaslıq



TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

2006-cı ildə AKTA-nın Aqronomluq fakültəsinin Aqrokimya və torpaqşünaslıq ixtisasını bitirmiş və bakalavr dərəcəsi almışdır.

2008-ci ildə ADAU-nun Torpaqların aqroekoloji qiymətləndirilməsi və növlərə ayrılması ixtisası üzrə magistratura pilləsini bitirmiş və magistr dərəcəsi almışdır.

2011-ci ildə doktorantura təhsilini başa vurmuş, hal-hazırda "Gəncə-Qazax bölgəsində gübrələrin torpaq münbitliyinə, payızlıq buğdanın məhsuldarlığına və keyfiyyətinə təsiri" mövzusunda fəlsəfə doktoru elmi dərəcəsi üzrə elmi işinin müdafiəsi ərəfəsindədir.

ƏMƏK FƏALİYYƏTİ

2020-ci ilin sentyabr ayından hal-hazıradək Torpaqşünaslıq kafedrasının assistenti;

2011-2020-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Torpaqşünaslıq və aqrokimya kafedrasının assistenti;

2009-2011-ci illərdə ADAU-nun nəzdində fəaliyyət göstərmiş "Ətraf mühitin ekoloji monitorinqi" laboratoriyasında əvvəlcə laborant, sonra isə elmi işçi;

2011-ci ildən bakalavr pilləsində "Torpaqşünaslıq", "Torpağın aqrokimyəvi tədqiqat üsulları", "Bitkiçiliyin əsaları", "Ekoloji monitorinq", "Torpaqşünaslığın tədqiqat üsulları", "Gübrələrin tətbiqi sistemi", "Torpaq biologiyası", "Aqrokimya", "Biogeokimya", "Meliorativ torpaqşünaslıq", "Torpaqşünaslığın əsasları", "Torpaqların mühafizəsi" fənlərindən azərbaycan dilində mühazirə və laboratoriya dərslərini tədris edir.

20-yə yaxın məqalə və tezis, 10-a yaxın proqramın müəllifidir.

TƏDQIQAT SAHƏSİ

Azərbaycan Dövlət Aqrar Universitetinin tədris-təcrübə təsərrüfatı ərazisində yayılmış torpaqların aqroekoloji qiymətləndirilməsi

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

ADAU-da Beynəlxalq Konfrans. Gəncə 2010

Gənc alimlərin elmi-praktiki konfransı. Gəncə 2010

Beynəlxalq elmi konfrans. Qəbələ 2012

MƏQALƏLƏR VƏ ELMİ ƏSƏRLƏR

1. "Goranboy rayonu ərazisində torpaq eroziyasına qarşı mübarizədə gübrə və bitki amillərinin rolu" – Aspirantların, magistrantların və bakalavrların məqalələr toplusu. Gəncə 2008
2. "Şəki rayonu Qaratorpaq kənd təsərrüfatı müəssisəsi torpaqlarının bioloji fəallığı" – ADAU-nun elmi əsərləri. Gəncə 2011. №02, s.29-34.
3. "Torpağın üzvi hissəsinin dəyişilməsinə bəzi amillərin təsiri" – ADAU-nun elmi əsərləri, Gəncə 2011, №03, s. 26-29.
4. "Ekoloji təsərrüfatçılıq şəraitində torpaq münbitliyinin artırılmasında biohumusun rolu" – AMEA, Torpaqşünaslıq və aqrokimya institutu, cild 21, №3, Bakı 2013. s.270.
5. "Biohumusun, üzvi və mineral gübrələrin payızlıq çovdarın məhsuldarlığına təsiri". Z.H.Abdullayeva və G.Ə.Əliyeva ilə birgə. – ADAU-nun elmi əsərləri. Gəncə 2019, №1
6. "ADAU ərazisində yayılmış gecli boz-qəhvəyi torpaqların münbitlik göstəriciləri". Z.H.Abdullayeva və E.V.Hüseynzadə ilə birgə. – AMEA, Gəncə bölməsi. "Xəbərlər məcmuəsi" №2(76). "Elm nəşriyyatı", Gəncə 2019
7. "Влияние удобрений на изменение питательного режима серо-коричневых почв под озимой пшеницей" – Бюллетень науки и практики. Научный журнал. Т. 6. №5. С. 224-232. Издательский центр «Наука и практика». Нижневартовск. Май 2020.
8. "Payızlıq buğdanın məhsuldarlığına üzvi və mineral gübrələrin təsiri" – ADAU-nun elmi əsərləri. Gəncə 2020, №1
9. "Влияние удобрений на прирост соломы озимой пшеницы в Гянджа-Казахской зоне" – Бюллетень науки и практики. Научный журнал. Т. 6. №10. С. 164-168. Издательский центр «Наука и практика». Нижневартовск. Май 2020.
10. "Azərbaycanda pambıqçılığın innovativ inkişafı: nailiyyətlər, perspektivlər". G.İ.Nasıyeva ilə birgə. – ADAU-nun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Gəncə. 5 dekabr 2019
11. "Влияние удобрений на урожайность зерна озимой пшеницы в Гянджа-Казахской зоне" – "Advances in Science and Technology". XXIX Международная научно-практическая конференция. Сборник статей. Часть I. С. 19-22. Научно-издательский центр «Актуальность.РФ». Москва.15 июня 2020.

DİL BİLİKLƏRİ

Türk Orta

İngilis Zəif

Rus Zəif

Digər -